

BEYNƏLXALQ QIZIL XAÇ KOMİTƏSİNİN ÖLKƏMİZDƏKİ NÜMAYƏNDƏLİYİ DAXİLİ QOŞUNLARDA GÖRÜŞLƏR KEÇİRİB

Fevralın 25-də Daxili Qoşunlar komandanının müavini-Şəxsi heyət üzrə İdarənin rəisi general-mayor Vidadi Əliyev Daxili Qoşunların Baş İdarəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin Polis və Təhlükəsizlik qüvvələri üzrə regional nümayəndəsi cənab Halit Bulanıklı qəbul edib. Rəsmi qonağı BQXK-nın Azərbaycandakı Nümayəndəliyində İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova müşayiət edib.



Daxili Qoşunlar komandanının müavini-Şəxsi heyət üzrə İdarənin rəisi general-mayor Vidadi Əliyev qonaqları səmimi salamlayaraq, son illərdə Daxili İşlər Nazirliyi və onun tərkib hissəsi olan Daxili Qoşunlarla BQXK-nın Azərbaycandakı Nümayəndəliyi arasında əlaqələrin çox uğurla davam etdiyini bildirdi. O, 2003-cü ildən indiyədək BQXK-nın xətti ilə polis əməkdaşları, həmçinin, Daxili Qoşunların hərbi qulluqçuları üçün "Beynəlxalq humanitar hüquq", "Beynəlxalq insan haqları hüququ" və "Polis fəaliyyətinin beynəlxalq standartları" mövzularında çox sayda kursun keçirilməsindən, həmin tədbirlərdə yüzlərlə polis əməkdaşının və hərbi qulluqçunun iştirak etməsindən danışdı. BQXK tərəfindən icra olunan kurs və seminarların polis əməkdaşları

ve Daxili Qoşunların hərbi qulluqçuları üçün faydalı olduğunu qeyd edən komandan müavini bu fəaliyyətlərin gələcəkdə də davam etdirilməsinə böyük maraq olduğunu qonağın diqqətinə çatdırdı. Cənab Halit Bulanıklı səmimi qəbulu və BQXK ilə əməkdaşlığı yüksək qiymətləndirdiyinə görə dərin təşəkkürünü ifadə edib. Qonaq hazırda həm Daxili İşlər Nazirliyi, həm də onun tərkib hissəsi olan Daxili Qoşunlarla BQXK-nın Azərbaycandakı Nümayəndəliyi arasında əməkdaşlığın uğurla davam etməsinin tədqiqatçı olduğunu qeyd edərək, əlaqələrin gələcəkdə də eyni şəkildə davam etməsinə əminliyini ifadə edib.

Görüşün sonunda qonağa hədiyyə təqdim olunub, xatirə şəklində çəkilib.

Beynəlxalq hərbi əməkdaşlıq şöbəsi

POLİS ƏMƏKDAŞLARI İLƏ MƏŞĞƏLƏLƏR UĞURLA BAŞA ÇATIB

Azərbaycan Respublikası Daxili İşlər nazirinin müvafiq əmrinin tələblərinə uyğun olaraq, fevralın 17-dən 23-dək Daxili Qoşunların Təlim Mərkəzində Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Sırası və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbin dinləyiciləri ilə növbəti məşğələlər keçirilib.

Daxili İşlər nazirinin müavini - Daxili Qoşunların komandanı tərəfindən təsdiq edilmiş müvafiq məşğələ cədvəlinə əsasən, Daxili Qoşunların Baş İdarəsinin və 99713 sayılı hərbi hissənin zabıtları tərəfindən



dinləyicilərlə nəzəri və praktiki məşğələlər xüsusi-taktiki, atəş, hərbi mühəndis, rabitə və hərbi tibb hazırlığı mövzularını əhatə edib. Bir həftə davam edən məşğələlərdə əsas məqsəd dinləyicilərə daxili işlər orqanlarının istifadəsində olan xüsusi texnikanın, silahların, qurğuların və vasitələrin təyinatı, taktiki-texniki xüsusiyyətləri və istifadə etmə qaydaları barədə geniş bilgiler verməkdir, onların peşəkarlıq səviyyələrinin artırılmasından ibarət olub.



saxlanılması üsulları, silahlarla, döyüş sursatları və imitasiya vasitələri ilə davranma zamanı təhlükəsizlik qaydaları, atışın əsasları və qaydaları, xidməti-döyüş tapşırıqları yerinə yetirilərkən partlayıcı maddənin aşkar edilməsi zamanı daxili işlər orqanları əməkdaşının fəaliyyəti və ilkin tibbi yardımın göstərilməsi qaydaları barədə ətraflı məlumat verilib.

Dinləyicilər məşğələlər zamanı



Bundan əlavə, məşğələlər zamanı dinləyicilərə cinayət törətmiş

ve asayişin qrup halında pozulmasında fəal iştirak edən şəxslərin

Mətbuat xidməti

TABOR VƏ DƏSTƏ KOMANDİRLƏRİ İLƏ METODİKİ-TƏLİM TOPLANIŞI KEÇİRİLİB

"2020-ci ildə Daxili Qoşunlarda əsas tədbirlərin, döyüş təliminin planlaşdırılması və təşkilinə dair təqvim planı"na uyğun olaraq, fevralın 25-26-da tabor və dəstə komandirləri ilə metodiki-təlim toplanışı keçirilib. Metodiki-təlim toplanışına, ümumilikdə, 28 nəfər hərbi qulluqçu cəlb olunub.

Daxili Qoşunların Qərargah rəisinin müavini-Əməliyyat və döyüş hazırlığı İdarəsinin rəisi polkovnik Zəfər Əliyev qeyd edib ki, təsdiq edilmiş məşğələ cədvəlinə uyğun olaraq, hərbi qulluqçularla taborun (dəstənin) bölmələrində döyüş və ictimai-siyasi hazırlıq məşğələlərinin təşkili, döyüş təliminin planlaşdırılması üzrə məşğələlər təşkil olunub. Toplanışın keçirilməsində əsas məqsəd tabor və dəstə komandirlərinin döyüş təliminə rəhbərlik üzrə fəaliyyətlərini daha da təkmilləşdirmək, tədrisin keyfiyyətinin yüksəldilməsi üçün istiqamətləri müəyyən etmək və bu prosesə nəzarətin təşkili metodikasını aşılamaq olub.

Bundan əlavə, Daxili Qoşunların Təlim Mərkəzində təlim toplanışının iştirakçılarından rəhbər səndərlərin tələbləri, Silahlı Qüvvələrin Ümumqoşun Nizamnamələri üzrə və atəş hazırlığından məqbullar qəbul edilib.



Sonda Daxili İşlər nazirinin müavini - Daxili Qoşunların komandanı tərəfindən metodiki-təlim toplanışına yekun vurularaq, iştirakçılara 2020-ci ildə idarəçilik fəaliyyətlərində, döyüş hazırlığının

yüksək səviyyədə saxlanılmasında və hərbi intizamın möhkəmləndirilməsi istiqamətində tapşırıqlar verilib.

Mətbuat xidməti

16073 SAYLI HƏRBİ HİSSƏNİN KOMENDANT BÖLÜYÜ QARŞIYA QOYULAN TAPŞIRIQLARIN ÖHDƏSİNDƏN LAYİQİNCƏ GƏLİR

Hərbi hissənin döyüş xidməti dedikdə, ilk növbədə, Döyüş Bayrağının, anbarların, hərbi şəhərciyin mühafizə və müdafiəsindən söhbət gedir. 16073 sayılı hərbi hissənin komendant bölüyü hissənin etibarlı şəkildə qorunmasını həyata keçirir. Hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunan bölüyün şəxsi heyəti daim ayıq-sayıqlığı və əzmkarlığı ilə fərqlənir.

Bölük komandiri baş leytenant Rabil Əmirxanov söhbət zamanı döyüş xidmətinin xüsusiyyətlərini vurğulayaraq, üzərlərinə düşən mühüm tapşırıqların əhəmiyyətini



diqqətə çatdırdı. Komendant bölüyündə xidmətin çətin, lakin şərəfli olduğunu və döyüş xidmətinə seçilən hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlıqlarının nəzərə alındığını bildirdi. Məlumdur ki, məsuliyyətli, eyni zamanda mühüm vəzifəni yerinə yetirmək üçün bölükdə xidmət edən hər bir hərbi qulluqçunun fiziki baxımdan sağlam, nizam-intizamının qənaətbəxş və atəş hazırlığının yüksək səviyyədə olması vacib amillərdir. Bu gün xidmətə cəlb olunan şəxsi heyətdə sadalanan keyfiyyətlərin olduğunu deyən bölük komandiri hərbi qulluqçularla keçirilən məşğələlərin əhəmiyyətini önə çəkdi. Keçirilən məşğələlərin şəxsi heyətin hərbi bilik və bacarığının artırılmasına təkan verdiyini dedi. Onun fikrincə, təlim-tərbiyəsi düzgün təşkil edilən, eləcə də vətənpərvərlik əqidəsinə malik olan hərbi qulluqçu əzmkar döyüşçüdür. Həftəlik məşğələ cədvəlinə uyğun ola-

kimi peşəkarlıq səviyyəsini müsbət qiymətləndirdi. Bildirdi ki, o, üzərinə düşən vəzifələri vicdanla yerinə yetirir.

Qarovul xidmətinə çıxan hərbi qulluqçuların asudə vaxtlarının səmərəli təşkili məsələsinin önəmindən danışan leytenant P.Quliyev bunun üçün hərbi hissədə lazımı şəraitin yaradıldığını söylədi. Müxtəlif növ ədəbiyyatların mütləqə alınması, stolüstü oyunların oynanılması da diqqətdən qaçmayan məsələlərdəndir. Bir sözlə desək, uğurlu fəaliyyətin nəticəsidir ki, keçən il ərzində döyüş xidmətinin təşkili və aparılması zamanı heç bir pozuntu faktı qeydə alınmayıb.

Baş leytenant R.Əmirxanov komendant bölüyünün qabaqcıl hərbi qulluqçularından gizir Ağakəşi Əliyevin, çavuş Ələddin Ələsgərlinin, baş əsgər Məhəmməd Fətəlizadənin, baş əsgər Habil Hüseynovun, əsgər Nurlan Əmiraslanovun xidmətlərini yüksək qiymətləndirdi, onların digər yoldaşlarına nümunə olduqlarını qeyd etdi. Ümumiyyətlə, zabit şərəfini hər şeydən üstün tutan komandan hər bir zabitin özlüyündə tabeliyində olan hərbi qulluqçulara örnək ola bilməsinin vacibliyini, tələbkarlıq və qayğılıq üzvləşdirilməsinin da önəmli olduğunu sözlərinə əlavə etdi: "Deyə bilərəm ki, bu gün bizə həvalə olunan tapşırıqların öhdəsindən layiqincə gəlmək üçün əlimizdən gələni edirik və obyektlərin mühafizə və müdafiəsi etibarlı şəkildə təmin olunur".

baş leytenant Nigar Ağayeva

